

*Litva Prezidenti Gitanas Nausedanın bugündərə ölkəmizə baş tutmuş səfəri əməkdaşlığımızın strateji mahiyyətini bir daha təsdiqləmiş oldu. "Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Mən Sizi bizim ölkədə qəbul etməkdən çox məmnunam. Azərbaycana rəsmi səfər etdiyiniz üçün çox sağ olun. Biz bunu dostluq və tərəfdəşlik əlaməti hesab edirik. Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdəşdirlər. Aramızda imzalanmış Strateji Tərəfdəşlik üzrə Bəyanname həqiqətən əməkdaşlığımızın mahiyyətini eks etdirir." Bu sözləri mayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında söyləmişdir.*

# Azərbaycan – Litva əməkdaşlığı yeni mərhələdə

Litva Prezidentinin Azərbaycana uğurlu səfərinin yekunları ilə bağlı mətbuataya verilmiş bəyanatlarda hər iki ölkə, eləcə də, Azərbaycana, Litvaya qonşu, tərəfdəş, dost olan ölkələr üçün maraqlı, mühüm məqamlar vardır. Prezidentlərin bəyanatlarda ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli əməkdaşlıq platformaları, bir sıra beynəlxalq mövzular da yer aldı. Biz onu da görürük ki, Azərbaycan Prezidentinin bölgədə yaranmış yeni reallıqları, tarixi zəfərimizi və hazırlı sülh gündəliyini əhatə edən bəyanatı 18 mayda – Laçının işğal günündə, daha doğrusu, keçmiş işğal günündə verildirdi. "Keçmiş işğal günü" deyirikse, deməli, yeni sehifə başqa siyasi iqlimdə cərəyan etməlidir. Bölgə üçün, yaxın–uzaq ölkələr üçün, hər kəs üçün beynəlxalq hüquq normalarına, birgəyəşəyiş qaydalarına, mehriban qonşuluq, bir–birinin daxili işlərinə qarışmamaq və s. vacib prinsiplərə sadıqlik alternativlərin ən yaxşısıdır.

Azərbaycan Prezidenti mətbuat konfransında demişdir: "Biz bu gün Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyəti də müzakirə etdik. Mən bir daha Azərbaycanın mövqeyini ifadə etdim ki, biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarışılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik. Düşünürəm ki, ikinci Qarabağ mühərabəsindən sonra bu əməkdaşlıq formatını yaratmaq üçün imkan var. Biz, həmçinin gürcüstanlı həmkarlarımız ilə bu barədə fikir mübadiləsi apardıq və onlar da bu sevimli çox müsbət qiymətləndirdilər. Lakin təessüf ki, Ermənistən indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarışılıqlı fəaliyyət formatının ilkin olaraq başlanmasına həvəs göstərmir. Düşünürəm ki, imkanlar əldən verilmeli deyil".

Azərbaycanla Litva da məhz alternativlərin ən yaxşısı üzrə əlaqələrdə maraqlıdır və bu maraqlı, Litva Prezidentinin ölkəmizə səfəri əsnasında aparılmış müzakirələrlə bir daha təsbit olunmuş, qüvvətləndirilmişdir. Litva ilə Azərbaycan strateji tərəfdəşlərdər və bu tərəfdəşlik uzun illər əvvəldən başlayıb. Dövlət başçımız dedi: "İki ölkə arasında imzalanmış Strateji Tərəfdəşlik üzrə razılıq əməkdaşlığının mahiyyətini eks etdirir və ölkələr arasında güclü siyasi əlaqələr siyasi dialoqun təzahürüdür". Azərbaycan Prezidentinin bəyanatında özəlliklə sülh, əməkdaşlıq və qarışılıqlı fəaliyyət istiqamətində dövlətimizin niyyəti, planları, principial mövqeyinə dair mövzular əsas yer tutdu. Bu, əlbəttə, təsadüfi deyildir. Birincisi, ona görə ki, Azərbaycan Qafqazda Litvanın önəmli – Litva Prezidentinin öz sözləri ilə desək, çox önəmli tərəfdəsidir. Çox öncəliklə tərəfdəşlə ikitərəfli ticarət həcmərini artırmaqdə maraqlı olan Litva, Cənubi Qafqazın bu, ən böyük, ən güclü ölkəsində sabitlikdə, istiqrarda maraqlı olması çox məntiqlidir. Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb və ölkəmizə yatırımda maraqlı olan dost, tərəfdəş ölkələr üçün bu böyük quruculuq işləri də, əlbəttə, cazibədardır.

Başqa bir mövzu, Avropa və onun təhlükəsizlik arxitekturasıdır. Litva həm Avropa İttifaqının üzvü, həm vaxtile bizimlə birgə keçmiş Sovet İttifaqının üzvü olması baxımından önemli yere malikdir. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdəsi olması təsadüfi deyil. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdəşlik haqqında razılışmalar imzalayıb. Yəni, Avropa İttifaqı da Azərbaycanla əməkdaşlıqlıda maraqlıdır. "Avropa İttifaqı – Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft – qaz qiymətlərinin artmaqda olduğu faktını nəzəre alaraq, cari ilde Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb". – Azərbaycan Prezidentinin sözləridir. Nəzərealsaq ki, Azərbaycan – Litva ikitərəfli münasibətləri 2007-ci ildə imzalanmış Strateji Tərəfdəşlik üzrə Birgə Bəyanatın ruhuna uyğun şəkildə inkişaf etməkdir, deməli,



bu əməkdaşlıq ruhunu digər platformalarda da qorumaq, daha da inkişafına nail olmaq maraqlarımıza daxildir.

Nəhayət, onu da vurğulayaq ki, Litva Prezidenti Bakıdan sonra İrvəvana getdi. Bu isə onun üçün hər iki paytaxtda, dövlət rəhbərliyində, ümumən, ölkələrdəki vəziyyət, sülh gündəliyinə münasibet və digər mövzulara vəqif olma imkanı yaradacaq. Azərbaycanın mövqeyi aydınlaşdır: "Biz münasibətləri normallaşdırmaq və düşmənçilik sehifəsini çevirmek istəyirik". Avropa İttifaqının üzvü olan keçmiş Sovet İttifaqının üç respublikasından birinin rəhbəri olan Gitanas Nauseda, Azərbaycandan Ermənistana aydın təsvəvvürlərə yollanmışdır.

Bizim mövqeyimizin çox aydın olması, Ermənistən Litva ilə, Avropa İttifaqı ilə, digər ikitərəfli, çoxtərəfli münasibətlər zəminində hər hansı formada "suyu bulandırmaq" cəhdələrini əhəmiyyətsizləşdirir.

Azərbaycan Prezidentinin 18 may bəyanatındaki ismarıcıları yiğcam şəkildə ifadə etməyə çalışıq:

– Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarışılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Bunun üçün real imkanlar yaranıb və məhz Ermənistən sülh, əməkdaşlıq üçün real addımlar atmir, yaxud ata bilmir. Bu isə Cənubi Qafqaz üçün sülh, təhlükəsizlik və sabitlik mühitinin yaranmasını gecikdirir, vaxt itkisi yaradır.

– Azərbaycanın sülh danışçılarının baza prinsipləri olaraq irəli sürdüyü 5 prinsip BMT Nizamnamesi, Helsinki Yekun Aktı və beynəlxalq hüquq normalarına tam uyundur və Ermənistən onlardan imtinasi məhz beynəlxalq hüquq saymamasının ifadəsi olacaq.

– Sərhədlərin delimitasiyası artıq başlamalıdır, bunun üçün real vaxt, şərait yetişib. Ermənistən hakimiyyətinin bacarıqsız, məsuliyyətsiz mövqeyi narahatlıq doğurur. Azərbaycan müvafiq işçi gruppunu vaxtında yaradıb və nümayəndə heyətini ezam etməyə hazır olsa da, qarşı təref görüşün keçirilməsindən artıq iki dəfə imtina edib, üstəlik, görüş üçün hər hansı yeni tarix verməyib.

– Azərbaycan son iki ildə nə edib? İlk növbədə, BMT Nizamnamesinin verdiyi özünümüdafiə hüququndan yararlanaraq, ərazilərini işgaldən azad edib, ikincisi, azad edilmiş ərazilərdən minələrdən təmizlənməsi, infrastrukturun bərpası, əhalinin öz yurd – yuvasına dönməsi, şəhərlərin, kəndlərin sıfırdan yenidən qurulması üçün genişmiyyətli işlərə başlayıb.

Bütün bunlar işğalçı ilə işğala məruz qalan, vandallıq edənlə abidələri dağıdılan terəflərin fərqini, durumun gündəliyini müqayisə etməyə geniş imkan yaradır. Belə bir keçmiş üzərində sülhü bərqərar etmək nə qədər çətin olsa da, Azərbaycan yenə irəli baxır, ədalətli gələcək quruculuğuna çalışır. Avropa İttifaqı da, bütün beynəlxalq aləm də, bu durumu, gerçəkliliyi, imkanları görməli, adekvat münasibət göstərməlidir.

Dövlətimiz var olsun!

**Qənirə PAŞAYEVA,**

**Milli Məclisin**

**Mədəniyyət komitəsinin sədri**